

Tural CƏFƏRLİ

GÜNORTƏ

*İnsan təslim olmadığı müddətcə öz
taleyindən güclüdür...*

Remark

Hər dəfə qarşıma çıxırı. Mən onu yerə dikilmiş baxışlarından və solğun bənizindən tanıyırdım. Yaxınlıqdakı gül dükanında satıcı işləyirdi. O, gül dükanındaki bütün güllərdən gözəl görünürdü. Ətrafinı saran gülər onun solğun bənizini unutdura bilmirdi. Heç onun səsini eşitməmişdim. Maraq mənim beynimi sarlaşmış kimi bürüməyə başlamışdı. Cavabsız suallar, sanki Misir ehramları kimi özündə böyük bir sirri gizlədirdi. Mən bu sirrin açılmasına və tezliklə qarşılaşacağım möcüzə ilə tanış olmağa tələsirdim. O kimdi, səsi necədi, nə düşünür, necə yaşayır, subaydım, bəlkə, evlidi?.. Suallar ürəyimi yun kimi didirdi...

Bəxtim onda gətirib ki, riyaziyyatı yaxşı bilirəm. Bəzən adamlara da rəqəmlər kimi baxıram. Ən çox gözümə sıfıra bərabər adamlar dəyir. Həyatımdan məmənnunam. Arzularım göy qurşağına bənzəyir. Həm də həyata keçirdiyim arzular mənə

asan və əlcətan olduğu üçün o qədər də dadı-duzu yoxdu əslində...

İndi işim var, əmək haqqım yüksəkdi. Demək olar ki, heç bir problemim yoxdu. Yoxsa sinif yoldaşım Fuad... Getdi ədəbiyyat oxudu, şeirlər yazmağa başladı. İndi işsiz adamdı, pulu da yoxdu, kimə lazımdı sənin şeirlərin, ay Fuad? Gül kimi fizikanı, kimyanı bilirdin də, nə var idi axı ədəbiyyatda? Keçən ay borc pul istədi məndən, bir tərəfdən də yazığım gəlir ona. Amma insafən şeirləri çox maraqlıdı. İstedad var e, amma nə faydası? Kimdi onun istedadını qiymətləndirən... Ali məktəbə hazırlanışında müəllimləri ona çox ümid edirdi. Gələcəyinin parlaq və nümunəvi olacağına inanırdılar. Ancaq belə olmadı. O bütün ümdiləri suya düşürdü...

Mən isə iqtisadiyyat üzrə oxuyub, bank sektorunda çalışmağa başladım. Tezliklə özümə ev,

avtomobil aldım. Hələ qohum-qonşuya da kömək edirəm. Belə yaxşıdı. Heç narahatlığım yoxdu. Pul sel kimi gəlir qabağıma. Hərdən puldan da bezirəm. Fuad kimi problemlərin içində balıq kimi çırpınmaq keçir könlümdən. İstəyirəm borcum dağa dönüb məni intihar həddinə çatdırınsın. Maraqlıdı, görəsən, necə olur adam? Necə yixılır, necə ölmək istəyir?

Amma bilirəm ki, mənə vəzifəmə, puluma, nüfuzuma görə hörmət edirlər. Fuadın heç nəyi olmasa da, səmimi və gerçək hörməti var. O, ömrünü sözə, ədəbiyyata həsr edib, bir maddi qazancı yoxdu, amma mənəvi zənginliyi ölçүyə gəlməz. Həm yaradıcılığı, həm istedadı onu sevilən bir şəxsiyyət edib. Bunu mən dəqiq bilsəm. Di gəl, adam o qədər sıxıntılarla baş-başa qalıb, bank kreditlərinin əlində əsir-yesir olub, quruyub çöpə dönüb.

Sevgidə bəxtim gətirib. Həmişə gözəl, ağıllı, intellektual qızlarla münasibətim olub. Onların bəziləri maddi imkanıma, bəziləri yaraşıqlı olmağımı görə məni seçiblər. Ancaq aralarında ədəbiyyata, sözə, şeirə vurğun olanları da az olmayıb. Hələ biri vardı danışanda şeir kimi danışındı. Qafiyəli, intonasiyalı, romantik... Gülməyim tuturdu, özümü güclə saxlayırdım, o saat Fuad yadına düşürdü...

“Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq, o, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınıını dəyişib. Buna görə də Müqəddəs Kitabı dini kitab olduğuna görə yox, İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyeli olduğunu yox, Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər, həqiqətən, O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim”.

Fəlsəfədə şür problemi mənim diqqətimi çəkəndən bəri ətrafımda baş verən hadisələri diqqətlə müşahidə etməyə başlamışam. Niyə bunu dedim, çünki mənim qardaşım fəlsəfə ixtisasını bitirib. Hərdən mənimlə fəlsəfə haqqında danışmağa çalışır. Ürəksiz və həvəssiz halda qulaq asıb, sonra hər şeyi başa düşmüş kimi razılıq əlaməti olaraq başımı yelləyirdim. Bir dəfə şür haqqında

olan mühəzirəsi diqqətimi çəkmişdi. Beləliklə, bir qədər araşdırımlar etməli olmuşdum. Orada belə bir məqam var: “Müasir fəlsəfi tədqiqatlarda şürun dünyaya münasibətinin əsas tipləri olmaq etibarı ilə, birincisi, şürun mövcud olması formalarından olan idrakı, ikincisi, şüurlu insanın məqsədə uyğun fəaliyyətdən ibarət olan praktikanı, üçüncüüsü, cəmiyyətdə mövcud olan əxlaqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə və insana sərvət münasibətlərini bir-birindən fərqləndirirlər. Şürun necə mövcud olması üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir”. Bu məsələ məni bir çox məclislərdə əməlli-başlı vəziyyətdən çıxarıb. Özümü əsl ziyan hesab etdiyim və özümlə qürurlandığım vaxtlar olub. Demək istəyirəm ki, mən pul qazanmağı yaxşı bacarsam da, daxilən özümdə bir işiq, bir məntiq görmürəm. Yəqin, mən Tanrının seçdiyi və sadəcə olaraq, şanslı birisiyəm...

Uzun zamandı təkliyim yosun kimi məni boşluğun dərinliyinə doğru çəkib aparır. Bu vəziyyəti özüm istəsəm də, hiss edirəm ki, artıq narahatlıq hissim mənim bütün varlığını işgal edib. Ona görə də yeni və maraqlı bir məşguliyyət axtarışına çıxdım. Kitabxanalara, kitab dükənlərinə getdim. Çoxlu kitab aldım. Nə aldığımı, kimi oxuyacağımı bilməsəm də, xeyli kitab almaqdan yorulmadım. Kitab dükənləndəki satıcıların üzündəki təbəssümü unuda bilmirəm. Onlar bu qədər kitabın alınmasına görə çox xoşbəxt idilər...

“Sevgi hərəkətdi, hiss deyil. Sevgi seçimdi. Sözün düzü, əmrdir.”

Dünən onu görmədim. Heç bu gün də qarşımı çıxmadi. Mən çəşqin və narahat halda onun işlədiyi gül dükənləne tərəf getdim. Qapı bağlı idi, pəncərədən “Nahar fasiləsi” tablosu asılmışdı. Günorta saat 2 idi. Nahar bitmək üzrə olsa da, dükən hələ də bağlı idi. Yerimdə donub qaldım. Adamlar yanından ölüb keçdikcə mən daha da keyləşirdim. Bədənimdə baş qaldıran ağrılardan adını bilmirdim. Məni böyük və sanki heç vaxt bitməyəcək bir sükünet yaxalamışdım...

Hər dəfə onu görəndən sonra Cemal Süreyanın şeirini mahni kimi zümrüdmə edirəm:

“Biliyorum sana giden yollar kapalı,
Üstelik, sen de hiç bir zaman sevmedin beni.
Ne kadar yakından ve arada uçurum;
İnsanlar, evler, aramızda duvarlar gibi.

Uyandım, uyandım, hep seni düşündüm,
Yalnız seni, yalnız senin gözlerini.
Sen bayan, nihayet, sen ölümüm-kalımım.
Ben artık adam olmam bu derde düşeli,
Şimdilerde bir köpek gibi koşuyorum ordan o...

Fuadın təsiri ilə mən də ara-sıra ədəbiyyat oxuyram. Ancaq zövq xatırına. Qəti həvəsə gəlməyim yoxdu. Qorxuram bir gün şeir-zad yazam. Bədbəxt olaram lap...

İndi belə vaxtlarda şeirlərdən bərk yapışram. Sanki şeirlər məni başqa bir dünyaya aparır. Heç kimin olmadığı, heç kimin bilmədiyi dünyaya... Rəqəmlərdən uzaq, hesablardan kənar, uzaq bir dünya...

Həmin gün dükan “Nahar fasiləsi”ni bitirmədi. Səhər də belə oldu. Sonra bir həftə keçdi. Və bir gün dükanın qapısının açıq olduğunu gördüm. İti addımlarla qapiya tərəf getdim. İçəridə bir polis var idi. Yaşlı bir kişinin qabağında durub nəsə soruşdu. Adam baxışlarının ona yönəldiyini görüb soruşdu:

– İsləmirik, qardaş!

– Mən satıcıni soruşmaq istəyirdim. Hardadı o xanım? Əllərim anidən əsməyə başladı.

Kişinin qaşları çatıldı. Dodağını gəmirməyə başladı. Polisin üzünü mənə tərəf çevirdi:

– Siz onu tanıyırdınız?

– Xeyr... Sadəcə... Boğazım qurudu. Hiss elədim ki, qorxmağa başlayıram.

– Onu öldürüb'lər. Qatıl hələ də azadlıqdadır. Siz onu niyə soruşdunuz? Polis mənə tərəf gəlməyə başladı.

Özümü güclə saxladım. Anlaşılmaz hisslər məni az qala yerə vurmaq üzrə idi.


– Tanımadım, bilmirəm.

Sonra nə dediyim yadımda deyil.

Cəmi bir neçə müddət əvvəl hər gün gördüm onu. Sonralar eşitdim ki, yaziq qızı qardaşı öldürübmiş. Guya namus üstündə. Onu da öyrəndim ki, bir dəfə evli olub. Yoldaşı içki aludəcisi imiş. Onu tez-tez döyürmüş, o da axırda boşanmalı olub. Bətnindəki uşağı da döyülen vaxtı itiribmiş...

“Məsihin nə üçün gəlməsi, nə üçün çarmıxa çəkilməsi səbəblərinə baxanda – O, bütün bəşəriyyət üçün öldü, O, bütün bəşəriyyət üçün əzab çəkdi. Buna görə də hər bir həddini aşan şəxs öz hissəsinə və ya öz təqsirinə baxmalıdır. İndi əsas sözə, verilən sözə geri dönmək vaxtıdır... O əzab çəkərək və öldürülərək bağışladı”.

Mən bir daha o gül dükanının qarşısından keçmədim. Günorta idi, ağır addımlarla nahardan işə qayıdırdım. Fuadla rastlaşdım. Sevincək idi. Qızı olmuşdu. Bu arada, qızına da şeir yazmışdı. Nədənsə gül dükanındaki qızı xatırladım. Fuadı təbrik edib, yoluma davam etdim. Arxamca boylanan baxışlar borc istəyirmiş kimi uzanırdı...



Rəssamı Yaşar Səmədov